

...Deyirlər ki, dünyanın ən təmiz adamları, ən saf insanları Allaha daha çox yaxın olurlar. Onu da deyirlər ki, bu saf, duru, ürəyi böyük insanlar həm də göy üzünүn adamlarıdır. Yer üzündən fərqli olaraq, göy üzündə onların yeri daha rahat, daha sakit və daha gözəldi. Bəlkə də bura göy üzü yox, həm də Cənnət sayılı bilər...

...Dünyanın ən təmiz, ən saf və ən duru gənclərindən biri də şəhid Ülvi Şirin oğlu Hacıyev olub. O insanlar ki, adları ilə özləri kimi düz mütənasibdir, deməli, həmin adamlar bayaq dediyimiz kimi, Allahın sevdiyi və seçdiyi bəndələrdir. Ülvi adı qədər təmiz, pak, bulaq suyu kimi dudurdu bir oğlan olub və bu dudurdu bir oğlan 1994-cü il noyabrın 13-də Bakı şəhərində dünyaya göz açıb. Həm uşaqlıqda, həm yeniyetmə dövründə, həm də gənclik illərində yoldaşlarından seçilib. Onu fərqləndirən böyük İlahinin ona verdiyi böyük ürək, böyük sevgi və böyük əməllər olub. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Eyni zamanda, həmin ali məktəbin "Biznesin idarə edilməsi və təşkili" ixtisasına yiyələnib. İngilis dilini mükəmməl öyrənib və başqaşalarına da öyrədib. Onun üçün dünyada ən müqəddəs varlıq Allah, Ana və Vətən olub! Ananın və Vətənin ən ağır, ən dar, ən çetin gündündə özünü ona çatdırıb. Baxmayaraq ki, herbi xidmetdən sonra Dövlət Görük Komitəsinin Qırmızı Körpü sərhəd-keçidi məntəqəsində inspektor işləyib. İşi də lap elə gedib! Amma sadəcə olaraq, ikinci Qarabağ Savaşının başlaması və Prezident İlham Əliyevin xalqa müraciəti onun ürəyinin "sarı siminə" toxunub. Atasına-anasına bildirmədən ərizə yazaraq, könülli cəbhəyə getmək istəyib. Hələ müharibə başlamışdan önce general Polad Həsimovun və Mübariz İbrahimovun həyat yolu, şəhidliyi onun əbədi işiq olub. O işiq ki, heç vaxt Ülvinin ürəyində azalmayıb, əksinə, günbegün çoxalıb və düşünüb ki, elə o da Polad kimi, Mübariz kimi şəhid olmaqla Vətənini xilas edəcək! Dünyanın ən qaranlıq, ən zülmətlə yerini öz nuru, öz işığıyla gözəlləşdirəcək. Bax, onda dünyanın ən qaranlıq ye-

# GÖY ÜZÜNÜN ÜLVİSİ...

ri işgal altında olan torpaqlarımız idı. O torpaqlarda Ülvi döyüşmək istəyirdi. Şəhidlerimizin, o cümlədən general Polad Həsimovun, Mübariz İbrahimovun qisasın almağa can atıldı...

...Cəbhəyə getdiyi gün onun ömrünün bəlkə də ən gözəl anları olub. Anasını, atasını və doğmalarını bağrına sıxıb, başqalarından fərqli olaraq deməyib ki, mən qayıdır gələcəm, deyib ki, mən şəhid olacaq və məni də Mübariz İbrahimovun yanında dəfn edəcəklər, mən bütün Azərbaycan tanıyacaq! Bəli, onu bütün Azərbaycan tanıdı, sevdı, öz balaşı, öz övladı, öz əzizi bildi! 2020-ci il sentyabrın 30-da cəbhəyə, Füzuli rayonuna döyüşə yollandı! Cəbrayıllı, Füzulinin azad olunmasında bir aslan kimi döyüdü. Yaralandı, amma nə anasına bildirdi, nə də digər doğmalarına, həmisi də zəng edəndə deyib ki, yaxşıyam, yarası sağalandan sonra yenidən Xocavənd istiqamətində döyüşə qoşuldu. Çətin vəziyyətdə, qanın içində olan silahdaşlarının bir neçəsinin həyatını xilas elədi və onun xilas elədiyi o ığidlər bu gün Ülvi haqqında elə şeylər danışır ki, adamın tükləri biz-biz olur. Ülvi çiçəyin üstüne daman əsgər yoldaşının qanını axmağa qoymur, onu sariyır və lazımı yere çatdırır, amma özü Şuşaya 10 km. qalmış şəhid olur! Və dekabrın 6-da onu II Fəxri Xiyabanda arzuladığı Milli Qəhrəman Mübariz İbrahimovun yaxınlığında dəfn edirlər...

...Nə Polad Həsimov, nə Mübariz İbrahimov, nə də Ülvi Hacıyev heç vaxt bir-birini görməmişdi və tanımamışdı, amma onların ruhları, qəlbəri bir-birinə çox yaxın idi. Bu ruhlar və qəlbər saqlında birleşə bilməsələr də göy üzündə bir-birinə birləşdirilər. Göy üzündə bir Ulduza, bir Güneşə, bir Aya dönüb, Azərbaycanımızı və dünyamızı nura

qırq elədilər! O nur ki, bütün şəhidlərimizin, qazılərimizin və qaliblərimizin gücüylə Azərbaycanın işgal altında olan bütün torpaqları azad oldu. O nur ki, 2023-cü il sentyabrın 19 və 20-də anti-



teror əməliyyatı zamanı 23 saat 43 dəqiqədə Xankəndini, Xocavəndi, Ağdəreni, Xocalını, Əsgəranı və digər işgal altında olan Qarabağ torpaqlarını xilas elədi. Düzdür, Polad Həsimov, Mübariz İbrahimov, Ülvi Hacıyev və minlərlə şəhidlərimiz əllərinə silah götürüb, döyüşə bilmədilər, ancaq onların ruhları döyüdü və murdar ermənilərdən torpaqlarımızı təmizlədilər. İndi o torpaqlardan tay erməni döyüşçülərinin iyisi yox, Azərbaycan əsgərinin, şəhidlərin qoxusu gəlir...

Ülvi anasını Vətən kimi, Vətəni də anası kimi çox istəyib. Hər ikisinin yolda ölümə getməye, şəhid olmağa hazırlıq olub. Anası Həmidə xanımla üzbezəyələşmişik. Saçları ağarsa da, gözlərində kədər çox olsa da, amma onun göz-

lərinin dərinliyinə baxanda mən kədər də, dərdən də çox o gözlərdə Ülvini görürəm. Gördüm ki, Ülvi ölməyib, sağdır və hər gün, hər dəqiqə anasının gözlərindən bu dünyaya boyanır. Sevdidiyı insanları, hətta sevdiyi qızı axtarır. O, qızın kimliyi, təbii ki, bilinmir. Bir o qız bilir, bir də Ülvi bilirdi.

Anası bir anlıq Ülvili dünyaya qayıdır. Deyir ki, o, mənimle nəfəs alırdı, hətta deyirdi ki, ana sən ölüb-eləssən, səndən qabaq tabuta mən girəcəm. Mən də deyirdim, ay oğul, baxma bir balaca narahatlığı var, ölüb-eləyən deyiləm, sənin toyunu görəcəm. Allah-Təala o toyu mənə qismət eləmədi, onun toyunu görmədim, amma Ülvinin özü dediyi kimi ən uca zirvəyə yüksəldiyini gördüm. Gördüm ki, Ülvi sağlığında nə arzulamışdı, hamisi bu dünyada gerçəkləşdi...

Həmidə xanım Ülvinin tələbəlik illərini yada salır, xatırlayıır, amma bədənənə dərənə dərənliyində yenidən sevinc boyanır... yenidən Ülvi görünür... Deyir ki, Ülvi öz tələbə dostu olan qızları bacıları qədər çox sevirdi. Deyirdim, Ülvi onlardan birini seç, ailə qur. O, da güle-güle dillənirdi:

*- Ay ana, axı onlar mənim bacımdı və o bacımanın hər birisine mən şeir də yazmışam...*

**Həmidə xanım:**

*- Nolar, əvvəl bacı kimi sev, sonra biri ilə ailə qur! Bax, o qızların hamısı çox əlaqəli, tərbiyəli, savadlı qızlardır...*

*Mən bu sözləri deyəndən sonra Ülvini güler və yenidən deyərdi:*

*- Ana, mən sənə gəlin yox ey, qız gətirmək istəyirəm...*

Həmidə xanım "qız" sözünü deyəndən sonra kövrəlir və deyir ki, onun sadıq, tələbə dostları olan qızlar bu gün də məni tək buraxmir. Tez-tez bize gelir, menim yanında olur, Ülvili günləri xatır-

layırlar, hətta II Fəxri Xiyabana gedib, onun məzarını ziyarət etəyirlər. Allah bu qızları xoşbəxt eləsin! Elə bilirom ki, Ülvinin bacılarıdır. Allaha and olsun, onları öz qızım bilirəm!..

Əvvəller Ülvini Həmidə xanıma görə tanıydırlar. Amma indi bütün Azərbaycan Ülviliyə görə Həmidə xanımı tanır və onu çox isteyir. Çünkü Ülvi ən hündür bir dağın zirvəsinə benzəyir. O zirve ilə tək anası Həmidə xanım, atası Şirin kişi deyil, əməni bütün Azərbaycan qırur duyur. Həmidə xanımın bir sözü de yadına düşür, deyir ki, Ülvi yatrnamışdan önce mənim yanına gələr və deyərdi ki, iyini alıb, sonra gedib yatacam. Çünkü o iyini almasam, yata bilmərem! Ülvi üçün iki iy, qoxu vardi: biri Anasının qoxusu, biri də Vətənin qoxusu! Anasının qoxusunu alıb, bir an onun yanında yatırdı, Vətənin qoxusunu alıb, ömürlük onun qoynunda yatdı...

Ülvi kimi qəhrəmanlar Tanrıının sevdidiy və yanında saxladığı şəhidlərdir. O yer adı yer deyil, o yer göyün yeddinci qatıdır, neçənci qatıdır, bilmirəm, bildiyim odur ki, o yer Cənnətdir və orda şəhidlər əbədi yaşayırlar. Yazımızı Vaqif Bayatlı Oderin "Sevimli adamları tez aparır Tanrı" şeiri ilə tamamlamaq istəyirk:

**Sevdidiy adamları,**  
**tez aparır Tanrı,**  
**aparır deyəndə,**  
**əslində qoparır onları.**

**Dünyanın caynağından**  
**tez qoparır**

**qalib yer üzündə**  
**çox əzab çəkməsinlər,**  
**Tanrıının yazdığını qoyub,**  
**Göylərçün yaranmış qanadlarıyla,**  
**onun-bunun çəkməsini**  
**silməsinlər...**